

# Qələbə rəmzi

Milli ləyaqət simvolu olan üçrəngli Azərbaycan bayrağı bu gün müzəffər ordumuzun rəşadəti sayəsində ölkəmizin işğaldan azad edilən hər bir kəndində, hər bir şəhərində uca-dan uca zirvələrdə əzəmətlə dalgalanır. Bu, Azərbaycanın təəssübünü çəkən insanlar üçün, habelə Yer üzündə yaşıyan bütün azərbaycanlılar, xüsusilə işğaldan azad edilən ərazilərin sakinləri üçün nə qədər qürurvericidir.

Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprelindək dövlət statusuna malik olmuşdur. 1920-ci il bolşevik istilasından sonra milli dövlətçiliyimiz kimi, bayraqımız da represiya-yaya məruz qalmışdır. Lakin müqəddəs istiqlal rəmzi - üçrəngli milli dövlət bayrağımız 70 ildən sonra, 1990-ci il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda dünya şöhrətli siyasetçi, təcrübəli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırılmışdı. Öndə Ümummilli Lider olmaqla, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsətəti və tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasının Qanunu"nu qəbul etmişdir. Bundan sonra bu müqəddəs istiqlal rəmzi Azərbaycan Respublikasının Qanunu"nu qəbul etmişdir. Bundan sonra bu müqəddəs istiqlal rəmzi bütün Azərbaycan üzərində görünməyə başlamışdır. Müstəqilliyimizin müqəddəs rəmzi olan Azərbaycan bayrağı bu gün nəinki respublikamızda, dünyadan bir çox dövlətlərinin səmasında ölkəmizin səfirlikleri üzərində dalgalanmaqdadır.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Prezident seçilən Heydər Əliyev

andiçmə mərasimində dövlət bayrağına sədaqətini dizini yere qoyaraq bayraqımızı öpüb gözünün üstünə qoymaqla ifadə etdi: "Dövlət müstəqilliyini möhkəm-ləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaxşı yaşaması üçün lazımı şərait yaratmaq - bu vəzifələr menim Prezidentlik fəaliyyətimdə əsas istiqamətlər olacaqdır".

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Muzeyinin yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Günüñün təsis edilməsi haqqında sərəncamlarına əsasən noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Vətən uğrunda ölməyi, onun müqəddəsliliyinin qorunmasını şərəf işi hesab edən Prezident İlham Əliyev üçün dövlət bayrağı milli azadlığa, milli oynanışa, milli ruhun canlandırılmasına bələdçi və çağırışdır.

Bu gün bayraqımız dünyanın 180-dən çox dövlətinin bayraqları ilə bir sıradə dalgalanmaqdadır. Respublikamızda, eləcə də Azə-



baycandan çox-çox uzaqlarda yaşıyan vətənpərvər insanlar, diaspora təşkilatları üçrəngli bayraqımızı başları üzərinə qaldırmıqla Azərbaycanın ərazi bütövlüyünü dəstekləyirlər. İctimai yerlərdə üçrəngli bayraqımızı geyimlərində, təhsil alındıqları ali məktəblərdə, idarə etdikləri avtomobil lərde əks etdirməklə Vətən müharibəsində müzəffər ordumuzun yanında olundularını təsdiqləyirlər.

Dövlət başçısı İlham Əliyevin Azərbaycan bayrağı altında milli maraqlara əsaslanmaqla həyata keçirdiyi uğurlu diplomatiya və hərbi quruculuq siyaseti cəbhədə yeni-yeni zəfərlərə yol açır. Cəbhə bölgəsində düşmənle ölüm-qalım savaşında erməni terrorçularına ağır zərbələr endirən tankların, topların və digər hərbi döyüş məşinlərinin üzərindəki üçrəngli bayraqımız sevincimizin ilk şahidi və qələbə müjdəcisi sayılır. Qeyd edək ki, Azərbaycan Ordusu 30 ilə yaxın Ermənistanın terrorçu silahlı birləşmələrinin tapdağı altında olan Füzuli rayonunu 27 ildən sonra işğaldan azad edərkən bayraq asmağa salamat bir bina belə tapa bilməmişdi. Sovet dönməndə böyük bir şəhər hesab edilən Füzuli işğal altında olduğu illər ərzində ermənilər tərəfindən yerlə-yeşən edilmişdi. Milli Ordunun əsgər və zabitləri eyni mənzərə ilə Zəngilanda da üzləşmişdilər. Şəhərdə yeganə dağıdılmamış bina hərbi

qulluqçuların uşaqları üçün nəzərdə tutulmuş məktəb binası olmuşdu. Buna baxmayaraq, Azərbaycan bayrağı qalibiyət rəmzi kimi Füzulidə, Zəngilanda, Xocavənddə, Ağdərədə, Hadrutda, Xudafərin körpüsünün üstündə, respublikamızın İran İslam Respublikası ilə həmsərhəd zastavalalarında qururla dalgalandırıldı. Düşmənə görə də qərbi qədəmləri sayılı olmuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qoşunlarımızın uğurlu əməliyyatları nəticəsində Azərbaycan bayrağı artıq Qarabağda dalgalanır. Silahdan da kəsərli üçrəngli Azərbaycan bayrağı indi Füzulinin, Zəngilanın, Qubadlinin, Cəbraylin, Xocavəndin, Xankəndinin, Şuşanın, Ağdərənin və digər işğaldan azad edilmiş şəhər və rayonlarımızın, kənd və qəsəbələrimizin ilk "sakinlərinə" əvvəlibidir. Üçrəngli bayraqımız cəbhə bölgəsində əlinde silah hesab edərək onu canı-qanı bahasına qoruyan igidlerimiz var. Zəfər güllərini üstündə göyərdən, tarixdən qədim, zamandan qoca adlandırılın bayraq yalnız onun uğrunda ölen şəhidlərin ruhu qarşısında "baş əyir", qəhrəmanlara özü kimi əbədilik qazandırır. Bu əbədiliyin dərin qatlarından şəhid səsləri eşidilir: "Qarabağ Azərbaycan! Qələbə bizimlədir!"

**Rəhman SALMANLI,  
"Azərbaycan"**